

HEYKƏLTARAŞLIQ, DİN VƏ DÖVLƏT: fəlsəfi-tarixi yanaşma

*Adil ƏSƏDOV,
Azərbaycan Milli Elmlər Akademiyası
Fəlsəfə və Sosio logiya İnstitutu
Estetika şöbəsinin müdürü,
fəlsəfə elmləri doktoru, professor,
adil_asadov@mail.ru*

Xülasə. Müəllif məqaləsində bütövlükdə incəsənətin, xüsusən də təsviri sənətin olanla olmalı olan, real dünya ilə ideal arasındaki fərq təcrübəsindən doğduğu tezisindən çıxış edir. Ancaq təsviri sənət, sənətin bir çox başqa sahələrindən fərqli olaraq, ideali və ideal dünya həsrətini açıq şəkildə ifadə edir və bu, xüsusilə heykəltəraşlıqla məxsusdur.

Müəllif belə nəticəyə gəlir ki, əgər heykəltəraşlıq icma mədəniyyəti çərçivəsində Tanrı obrazının vizual mücəssəməsi kimi yaranmışdırsa, zadəgan mədəniyyəti çərçivəsində hökmədar obrazının mücəssəməsi olaraq formalaslaşmışdır.

AÇAR SÖZLƏR: varlıq, heykəl, din, icma mədəniyyəti, zadəgan mədəniyyəti.

Адиль Асадов

СКУЛЬПТУРА, РЕЛИГИЯ И ГОСУДАРСТВО: философско-исторический подход

Резюме. Автор в своей статье исходит из тезиса, что искусство в целом, и изобразительное искусство в частности рождается из переживания различия между тем что есть и тем что должно быть, между реальным миром и идеалом. Но изобразительное искусство, в отличие от многих других направлений искусства, наглядно представляет идеал и стремление по идеальному миру, и это особенно характерно для скульптуры.

Автор приходит к заключению, что если в рамках общинной культуры скульптура возникла как визуальное воплощение образа Бога, то в рамках аристократической культуры она возникла как воплощение образа правителя.

КЛЮЧЕВЫЕ СЛОВА: существование, статуя, религия, общинная культура, аристократическая культура.

Adil Asadov

SCULPTURE, RELIGION AND STATE: philosophical-historical approach

Abstract. The author of his article proceeds from the thesis that art in general, and fine art in particular is appeared from the experience of the difference between what is and what should be, between the real world and the ideal. But fine art, unlike many other areas of art, clearly represents the ideal and longing for an ideal world, and this is especially typical for sculpture.

The author comes to the conclusion that if within the framework of community cultural sculpture arose as a visual embodiment of the image of God, then within the framework of aristocratic culture it arose as the embodiment of the image of the ruler.

KEYWORDS: existence, statue, religion, community culture, aristocratic culture.

Giriş

Dünyada insanı əhatə edən bir sıra varlıqlar mövcuddur ki, əslində, onlar insan üçün əhəmiyyətsizdir, bəziləri isə insan üçün böyük əhəmiyyət kəsb etmir, az əhəmiyyətlidir. Amma insanı əhatə edən dünyada elə varlıqlar da var ki, onların mövcudluğu insan üçün son dərəcə həyatı əhəmiyyət daşıyır və insan həyatı üçün fövqəladə dərəcədə əhəmiyyətlidir. Belə bir fövqəladə dərəcədə həyatı əhəmiyyətə malik varlıqların bu dünyada mövcud olmamaları və ya mövcudluqlarını dayandırmaları insanı dərin kədər və xüsusən də, dərin həsrət duyğusu içərisində yaşıdır.

Heykəltaraşlıq və bütövlükdə təsviri sənət əslində bu həsrətdən yaranmışdır və insanın həsrət çəkdiyi həmin o varlıqların təsviri ilə də öz həyatını başlamışdır [1, s.128, 159].

Heykəltaraşlıq üçün xüsusən səciyyəvi olan daha bir cəhət ondan ibarətdir ki, heykəltaraşlıq təsviri sənətin ən ilkin tarixi təzahürlərindən biridir, konkretləşdirilərsə, təsviri sənətin icma mədəniyyəti çərçivəsində başlangıç məqamıdır. Başqa cür deyilərsə və bir qədər də konkretləşdirilərsə, təsviri sənət icma mədəniyyəti daxilində öz həyatını gil heykəltaraşlığından başlayır.

Məqalədə təqdim olunan nəticələr müəllifin öncəki illərdə irəli sürdüyü iki doktrinaya istinad edir. Bu doktrinalardan biri *mədəniyyətlərin dördböülü tipologiyası* adlanır, digəri isə *dinin mənşəyi* barədədir. *Mədəniyyətlərin dördböülü tipologiyası* adlı konsepsiya onun 1999-cu ildə Parisdə çap olunmuş məruzəsində [2], 2011-ci ildə isə Moskvada çapdan çıxmış məqaləsində [3] öz əksini tapmışdır. Müəllifin dinin mənşəyi barədə konsepsiyası isə 1997-ci ildə Bakıda çap olunmuş monoqrafiyasında [4] təqdim olunmuşdur.

Müəllif, həmçinin rus alimi Vladimir İvanoviç İskrin paleolit veneraları mövzusunda apardığı tədqiqatlara istinad etmişdir [5].

İcma mədəniyyəti, heykəltaraşlıq və din.

Gil heykəltaraşlığının öz təşəkkülünü məhz icma mədəniyyəti çərçivəsində tapması icma mədəniyyətinin məxsusi xüsusiyyətləri ilə bağlı idi. Belə ki, icma mədəniyyəti əkinçi həyat tərzi üzərində formalasdığından öz mövcudluğunu torpaq mərkəzi element olmaqla bütöv bir təbii sistemin fəaliyyətindən asılı vəziyyətə qoymuşdu. Torpaq, Günəş, atmosfer və insanın özü bu təbii sistemin, təbii maşın da adlandırılara bilən bu möhtəşəm dinamik strukturun əslində elementləri məzmunundadırlar.

Yer üzərində və atmosferdə baş verən cahanşüməl prosesləri öz məzmununda ehtiva edən bu möhtəşəm təbii sistemdə insanın iştirakı, təbii proseslərə insanın müdaxiləsi və təsiri bu və ya digər dərəcədə əhəmiyyət kəsb etsə də, insan həmin təbii sistem daxilində onun əslində ən zəif halqası durumundadır.

Odur ki, bu möhtəşəm təbii sistem daxilində baş verən proseslərin gedışatı icmaçının iradəsindən az asılı idi və bu gedışat icmaçı nöqtəyi-nəzərindən heç də bütün hallarda düzgün məcrada baş vermirdi.

İcmaçı həmin təbii sistemin gedışatını o zaman düzgün hesab edərdi ki, onun torpağa əkdiyi toxumlar bol məhsul götirmiş olsun və nəticədə o, onun ailəsi, doğmaları, mənsub olduğu icma öz mövcudluğunu qoruyub saxlaya bilsin. Əgər bu sistem icmaçının düzgün hesab etdiyi məcrada fəaliyyət göstərəcəkdir, onda icmaçının mövcudluğu təmin olacaqdı. Yox, əgər həmin sistem icmaçının düzgün hesab etmədiyi məcrada fəaliyyət göstərəcəkdir, onda icmaçının mövcudluğu çox çətin duruma düşəcək və bu da sonucda onun və onun yaxınlarının məhvini belə gətirib çıxaracaqdı.

Odur ki, icmaçı bu sistemi idarə etmə alətlərinə malik olmalı idi. Amma onun həmin nəhəng təbii sistemi bütövlükdə və tam mənada idarə edə biləcək alətləri, əlbəttə ki, yox idi. Bu zəmində də, icmaçı elə bir varlığın sorağında idi ki, həmin varlıq bütün bu təbii prosesləri idarə etmək qüdrətinə malik olsun.

Deməli ki, icmaçı səcdə obyekti axtarışında idi, Tanrı axtarışında idi [4, s.75-79; 2, s.319].

İlk heykəllər də məhz səcdə obyekti olaraq Tanrıının heykəli məzmununda meydana gəldi. Heykəl mehrab əhəmiyyətli bir reallıq olaraq yaradıldı.

Heykəltaraşlıq Tanrıının heykəli məzmununda sənət əsəri nümunələri yaratmaqla meydana gəldiyindən belə bir ilkin ümumiləşdirilmə də aparıla bilər ki, heykəltaraşlıq bütpərəstliklə birgə “doğul”du, daha dəqiq deyilərsə, öz “doğuluşu” ilə bütpərəstlik praktikasını meydana çıxardı və bu hal özünün ilkin ifadəsini icma mədəniyyəti çərçivəsində tapdı.

İcmaçının bir əkinçi olaraq əsas fəaliyyət obyekti ilkin olaraq çay vadiləri boyunca uzanan torpaq sahələri olduğundan, tanrıların ilk heykəlləri də bu ərazilərdə torpaqdan və gildən hazırlanan fiqurlar idi.

Bu qəbildən olan ilk heykəllərin bəziləri günümüzədək gəlib çatmışdır və bu hal dünyyanın əksər qədim mədəniyyətlərinə aiddir.

İcma mədəniyyətinin formalasdığı ilk məkanlardan biri Yaponiya idi. Qədim Yaponiya tarixinin Comon dövrünə aid edilən və mütəxəssislər tərəfindən *doqu* adlandırılan qadın fiqurlarından ibarət gil heykəllər e.ə. 13-cü minillikdən e.ə. 300-cü illərə qədər davam edən zaman ərzində məhz çay vadiləri boyunca uzanan torpaq sahələrində yaradılmışdı. Bu heykəllər başlıca olaraq qadın fiqurlarından ibarət idi.

Qədim əkinçilər torpağı bir ana məzmununda görürdülər. Çünkü ana öz bətnindən cəmiyyətə yeni insanlar bəxş etdiyi kimi, torpaq da öz daxilindən cəmiyyətə yeni azuqlər bəxş edir. Bu səbəbdən də,

insanlar torpağın himayəçisi və idarəedicisi kimi təsəvvür etdikləri tanrıları da bir çox hallarda qadın timsalında, ana obrazında göründülər.

Qadın timsalında, ana obrazında yaradılan ibtidai fiqurlar hazırkı elmi terminologiya baxımından *paleolit Veneraları* kimi səciyyələndirilir. Lakin onların yaradılmasının əkinçi həyat tərzini zəminində baş verdiyini nəzərə alsaq, belə hesab edə bilərik ki, onların paleolit Veneraları kimi deyil, *neolit Demetraları* kimi adlandırılmaları daha düzgün olardı [5].

Demetra qədim yunan mifologiyasında Olimp panteonunun ən hörmətli simalarından biri, məhsuldarlıq ilahəsi, əkinçiliyin himayədarı kimi tanınırdı və ona pərəstiş olunurdu.

Yeri gəlmışkən o məqama da diqqət çəkim ki, Demetranın adı qədim yunan dilindən hərfi tərcümədə *ana torpaq* mənasını verir. Yəni ki, “*Ἄημάτηρ*” sözünün birinci hissəsi olan “*δῆ*” - *torpaq* mənasında, ikinci hissəsi olan “*μήτηρ*” isə *ana* mənasında dilimizə tərcümə olunur.

Demetra və əkinçiliyin himayədarı kimi təsəvvür və qəbul edilən digər tanrılar da qədim yunan əfsanələrində məhz qadın cinsinə aid obrazlarda təsvir edilirdilər və onların heykəlləri də qadın obrazında yaradılırdı.

Demetranın Zevsdən olan qızı, məhsuldarlıq və eyni zamanda yeraltı səltənətinin ilahəsi kimi tanınan *Persefonanın* şərəfinə ucaldılmış heykəllər buna əyani misal ola bilərlər.

Qədim yunan mifologiyasında Demetranın malik olduğu status qədim Roma mifologiyasında *Sereraya* aiddir. Serera da Demetra kimi məhsuldarlıq ilahəsi, bitkilərin, xüsusən də, taxıl sahələrinin bol məhsul verməsini təmin edən himayəçi statusunda tanınırdı. Heç də təsadüfi deyildir ki, Serera əsasən plebeylər arasında məşhur idi. Bitkiçilik ilahəsi kimi tanınan *Flora* da bu qəbildən hesab edilə bilər.

Həm Flora və Sereranın, həm də Demetra və Persefonanın heykəlləri ilk yaranışda gildən hazırlanmışdı. Lakin sonradan heykəltaraşlıq texnologiyaları inkişaf etdikcə bu ilahələrin şərəfinə ucaldılan heykəllər mərmərdən və tökmə üsulu ilə tuncdan hazırlanmağa başladı.

İlk xristianlar tunc heykəlləri lazımsız bir şey və günah hesab edərək onları əritdilər, materialından lazımlı hesab etdikləri şeyləri, ilk növbədə mətbəx ləvazimatlarını hazırladılar. İslam da Tanrıının hər hansı təsvirinin yaradılmasını günah elan etdi və Məhəmməd peyğəmbər Məkkədə tanrı təsvirlərini öz məzmununda ehtiva edən bütərləri dağıtdı. Xatırladıñ ki, vaxtilə İudaizmin əsasını qoymuş Musa peyğəmbər də həmellilərinin qızıldan düzəldikləri bütü sindirmiş və oda atmışdı. Yəhudilər və müsəlmanlar bütərəstliyə bir daha qayıtmadılar. Amma xristianlar qayıtdılar. Hazırda Braziliyada, Rio-de-Janeyro şəhərində İsa peyğəmbərə ucaldılan abidə dünyanın möhtəşəm heykəlləri sırasındadır. Dünyanın ən nəhəng heykəli isə Hindistanda Buddanın şərəfinə ucaldılmışdır və dünya buddistlər icmasının birliyini təcəssüm etdirir, Rio-de-Janeyroda İsa peyğəmbərin şərəfinə ucaldılmış heykəl dünyanın xristian icmasının birliyini təcəssüm etdirdiyi kimi.

Bu iki möhtəşəm abidədən hər biri icma mədəniyyətinin ifadəçisi kimi çıxış edir, baxmayaraq ki, hazırda həmin icmaların heç də bütün üzvləri əkinçi statusunun daşıyıcısı deyil.

Buraya onu da əlavə edim ki, həmçinin qədim yunanların dahi heykəltaraşı Fidi tərəfindən ilahə Afinanın Parfenon məbədində ucaldılan möhtəşəm heykəli də icma məzmununu özündə ehtiva edirdi, daha konkret deyilərsə, qədim yunanların bütöv bir icma olaraq birliyini ifadə edirdi.

Heykəltaraşlıq, zadəgan mədəniyyəti və hökmdar.

Lakin heykəltaraşlıq yalnız icma mədəniyyətinə aid olan bir hal deyildir, əgər gil heykəltaraşlığı öz təşəkkülünü icma mədəniyyətindən götürürdüsə, daş heykəltaraşlığının təşəkkülü zadəgan mədəniyyəti məzmununa aiddir. Zadəgan mədəniyyəti çərçivəsində himayəçi statusunda Tanrı deyil, şəxsiyyət diqqət mərkəzinə gətirilir, ilk növbədə isə hökmdar statuslu şəxsiyyət. İctimai məkanlarda artıq Tanrıının heykəlləri deyil, hökmdarların heykəlləri ucaldılır. Bunun ən parlaq klassik nümunələri olaraq Periklin, Makedoniyalı İsgəndərin, Roma, Fransa və Rusiya imperatorlarının şəhər meydanlarında ucaldılan heykəlləri göstərilə bilər. Sovetlər dönməndə Vladimir Leninin və İosif Stalinin şərəfinə ucaldılan heykəllər də belə bir məzmunda idilər.

Hökmdarların şərəfinə heykəllər bir qayda olaraq onların fiziki ölümündən sonra ucaldılır və həmin tarixi şəxsiyyətlərin mənənən yaşadıqlarına işaret edilir. Odur ki, belə demək mümkündürsə, heykəl bu dünyani artıq cismən tərk etmiş insanın ruhunu yaşatmaq üçündür. Bu halda heykəl yanında olmalı olduğu halda yanında olmayan insanın sanki əvəzləyicisi məzmununu kəsb edir.

Ümumiyyətlə, tarixi şəxsiyyətlərin ölümündən sonra onların şərəfinə ucaldılmış heykəllər müəyyən mənada həmin tarixi şəxsiyyətlərin daşlaşdırılmış əvəzləyiciləri məzmunundadır. Onların şərəfinə heykəllər bir qayda olaraq o halda ucaldılır ki, bu dünyadan köç etmiş həmin tarixi simaların canlı əvəzləyiciləri mövcuddur və onların əməllərini davam etdirirlər.

Canlı əvəzləyicilərin tarix meydanından silindiyi məqamlarda isə tarixi şəxsiyyətlərin mənəvi-simvolik əvəzləyiciləri statusunda olan heykəllər də, əsasən, dağıdırılır.

Zadəgan mədəniyyəti çərçivəsində tarixi şəxsiyyətlərin heykəlləri ilə yanaşı, bəzən digər böyük tarixi məzmun daşıyıcısı olmayan şəxslərin də ölümündən sonra qəbirüstü abidənin tərkib hissəsi kimi heykəlləri ucaldılır. Həmin heykəllər qəbirdə uyumaqda olan şəxsin mənənən öz həyatını davam etdiridiyini və onun canlı əvəzləyicilərinin də həyatda olduğunu nümayiş etdirir.

İlk baxışda bir qədər anlaşılmaz görünüsə də, zadəgan mədəniyyəti çərçivəsində bir sıra animalist heykəllər də təşəkkül tapmışdır. Həmin animalist heykəllər insan qüdrətinin nümayiş etdirilmə vasitəsi məzmunundadır. Buna misal olaraq, Qədim Romada ucaldılan möhtəşəm canavar heykəli göstərilə bilər. Heykəl Roma aristokratiyasının əsasını qoyan Romulun və Remin canavardan süd əmmə məqamını, bu səbəbdən də canavar kimi cəsarətli, qüdrətli olmaları və həmin cəsarət və qüdrəti də irsi olaraq öz nəsillərinə ötürüdükləri mənasını ifadə edir.

Animalist heykəllərin insan qüdrətinin nümayiş etdirilmə vasitəsi kimi mənalandırılmasının başqa bir nümunəsi olaraq Çinin dövlət müəssisələrinin girişlərində yerləşdirilən aslan heykəlləri göstərilə bilər. Bu heykəllər Çin dövlətinin qüdrətli olduğunun bir nümayishi kimi də məna kəsb edir.

Nəticə

Təsviri sənət özlüyündə incəsənətin bir sahəsi olaraq ideal dünya ilə real dünya arasındaki fərqli hiss kimi yaşanmasından, ideal dünya üçün həsrət duyğusundan doğulur və həmin bu həsrəti də ifadə edir. Lakin təsviri sənət incəsənətin bir çox digər sahələrindən fərqlənərək ideal dünya həsrətini əyani olaraq təqdim edir və bu hal heykəltaraşlıq üçün xüsusən səciyyəvidir.

Əgər heykəltaraşlıq icma mədəniyyəti çərçivəsində Tanrı obrazının vizual mücəssəməsi kimi yaranmışsa, zadəgan mədəniyyəti çərçivəsində hökmədar obrazının mücəssəməsi olaraq formalaşmışdır.

ƏDƏBİYYAT

1. Adil Əsədov. Gözəlliyyin fəlsəfəsi: mahiyyət və onun cismani təcəssümü spiritualist aristokratizm işığında. B.: Nurlan, 2005, 500 s.
2. Adil Əsədov. Təfəkkürün fəlsəfəsi: epoxal təfəkkür cəmiyyətin və təbiətin qarşılıqlı münasibətləri kontekstində. Monoqrafiya. Bakı: "Qanun" nəşriyyatı, 1997, 284 s.
3. Asadov Adil İskerder Oglu. Moslem World and Europe - In: Europe: Expectations and Reality. The Challenge for the Social Sciences. Conclusions and Recommendations of the Second European Social Science conference. Published with the support of UNESCO, Paris: 1999, pp. 318-327.
4. Адиль Асадов. Взаимодействие культур мышления в условиях современной глобализации. В кн.: Диалог культур в условиях глобализации. М. : "Канон+", 2011, сс. 128-133.
5. В.И.Искрин. Загадка Венеры каменного века. Санкт-Петербург: Нестор-История, 2013, 156 с.